

YENİ PEUGEOT SUV 2008
AKSESUARLARI





SUV-UN YENİ ÖLÇÜSÜ

Kiçik şirin sürprizləri kim sevməz? Şəhər və ya şəhərdən kənar, idman və ya rahat... Siz təzadları yaşamaqdan çəkinmirsiniz. Bütün standartdan kənar yeni Peugeot SUV 2008 məhz sizin üçün hazırlanmışdır. Səyahətlərinizin həyəcanına həyəcan qatmaq üçün aksesuarlarımızı araşdırıb bilərsiniz. Ən yüksək standartlara uyğun dizayn edilmiş, mərkəzdə səmərəlilik və estetika ilə təchiz olunmuş aksesuarlarımız bütün həyəcanınızı bir anda reallaşdıracaq.

MÜNDƏRİCAT

04 SUV-UNUZUN İNTERYERİNİ QORUYUN

07 DAHA ÇOX YÜK DAŞIYIN

08 RAHATLIĞINIZI ARTIRIN

Rahat sürücülük təcrübəsini təmin edən Peugeot orijinal aksesuarları sizin ən yüksək keyfiyyət standartlarınıza cavab verir və etibarlılıq və davamlılığına görə komandamızdan yüksək qiymətlər alır.


**ORİJİNAL
AKSESUARLAR**

Bütün aksesuar seçimlərini www.peugeot.az ünvanındakı rəsmi sahifəmizdə tapa bilərsiniz.

SUV-UNUZUN İNTERYERİNİ QORUYUN

Peugeot SUV 2008-in sürkanı arxasına keçəndən sonra siz sadəlikdən kənara çıxmağa hazırsınız. Yolsuzluq avtomobilinizin salonunu qorumaq üçün geniş çeşidli aksesuarlar sizi gözləyir.

1. Ön və arxa lüks xalça ayaqaltı dəsti
2. Ön və arxa 3D xalça ayaqaltı dəsti
3. Ön və arxa rezin ayaqaltı dəsti
4. Baqaj altı qoruyucusu
5. Qoruyucu oturacaq örtüyü dəsti





1

Alətsiz sökülə bilən qoşqu dəmiri.

*Yük tutumunuzu artırıb
qoşquları, qayıqları,
peşəkar avadanlıqları və
daha çoxunu təhlükəsiz
şəkildə çəkin. Alətlər
olmadan çıxarıla bilən
qoşqu dəmiri bir neçə
saniyə ərzində asanlıqla
quraşdırıla və sökülə bilər.*




2




4



5



6



3

QEYRİ-ADİ BİR TƏCRÜBƏ

Lazım olan hər şeyi özünüzlə apara bilərsiniz. Bunun üçün siz Peugeot SUV 2008-in daşıma həcmi artırmaq üçün xüsusi olaraq hazırlanmış xarizmatik və funksional aksesuarlara etibar edə bilərsiniz.

1. Alətsiz sökülə bilən qoşqu dəmiri
2. Qoşqu dəmirinə quraşdırıla bilən velosiped daşıyıcısı
3. Baqaj rezini
4. Tavanın yan barmaqlıqları
5. Orta ölçülü tavan baqajı (420 litr)
6. Tavan barında xizək daşıyıcısı

SUV-UNUZU QORUYUN

Həyatı doya-doya yaşayın. Yeni Peugeot SUV 2008 üçün aksesuarlar avtomobilinizin daxilində və xaricində effektiv qorunmanı təmin edir. Bu, səyahətlərinizin başdan sona xoş keçməsinə və özünüzü gümrah hiss etməyinizi təmin edir.

1. Arxa palçıq qoruyucu dəsti
2. 2 ön deflektor dəsti
3. Avtomobil qoruyucu örtük
4. Heyvanlar üçün mühafizə barmaqlıqları
5. 2 yan günəş qoruyucu dəsti
6. Arxa şüşələrin günəş qoruyucusu





Xətai ray., Babək 49

info@peugeot.az

+994 12 526-40-40

 www.peugeot.az

 [peugeot.az](https://www.instagram.com/peugeot.az)

 [Peugeot Azerbaijan](https://www.facebook.com/Peugeot Azerbaijan)

